

Türküstan


www.turkustan.info

**Dilqəm
ƏHMƏD**
əvvəli ötən sayımızda

"Bunu ərz etməliyəm ki, 5-ci Qafqaz fırqəsi ana vətənin ərazilərini qurtarmaq və geri almaq üçün Azərbaycanda olduğu qədər çətinliyə, qanlı və ələmlə itkilərə uğramamışdı. Həm din, həm də soydaşlarını qurtarmaq üçün mənsub olduğunu millətin və ordunun qəhrəmanlıq dastanını yere vurmaq üçün zabit və sırvı əsgərlərimiz böyük bir fədakarlıqla çalışmış, qiymətli qanlarıni axıtmış və qorxmadan əziz canlarını da fədə etmişdilər. İstiqlalına aşiq Anadolu türkü nəhayət qonşu və qardaş millətin istiqlalını da çətin mücadilələrle təmin edərək azərbaycanlıların əlinə təhvil vermişdi. Bakısız Azərbaycan başsız bədən idi. Onsuz bir işə yaramazdı. Odur ki, Azərbaycan Cümhuriyyətini və istiqlaliyyətini mütləq Bakı təmələyacaqdı. 5-ci Qafqaz fırqəsi onu əldə etmək üçün avqustun sonlarında günlərə üzü-üzə düşmənlə döyüş və mücadilə etdi. Ancaq təassüs ki, Bakının alınması 39 günə qədər gecikdi. Artıq bu da bu dəfə mütləq Osmanlı silahları ilə alınacaqdı".

Bu qeyd maraqlıdır ki, döyüşlərin getdiyi vaxt İstanbulda olan Azərbaycan Milli Şurasının reisi Mehəmmədəmin Rəsulzadə tərəfindən hökumətə göndərilən telegramda da eksi ni tapıb: "Neyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Biz hamını baş vermiş fakt qarşısında qoymalıq. Bakıya doğru hərəkət mütləq Azərbaycan namine olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır. Əger Bakı alınmasa, hər şey bitdi. Xudahafiz, Azərbaycan!"

Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində də Rüstü bəyin qeydinin eynisini yazıb: "... Bize müraciət edən qəzətəçilərə: "Bakısız Azərbaycan—başsız bədənidir!"—de mişdi".

M.Rəsulzadə 1923-cü ildə İstanbulda nəşr etdiyi bu əsərində Osmanlı ordusunun Azərbaycan xalqında yaratdığı əks-sədanı bu şəkildə ifadə edib: "Nuri paşa ilə bərabər məriyyətində bulunan bir kaç zabit—Iran və Qarabağ təriqilə Gəncəyə varid olmuşlardı. O zaman müdhiş anarşiyaya məruz, digər tərəfdən də bolşevik tacavüzü ilə təhdid olunan Gəncə Nuri paşanı göydən enmiş xi-ləskar bir məlek kimi tələqqi etmişdi. Xəlqın kəndsinə yeddiyi istiqbal Gəncə tarixində görilməmişdir".

Rəsulzadənin, Osmanlı zabitlərinin Azərbaycan xalqında Türkiyəyə olan rəğbəti ilə bağlı yazdıqları qarşılıqsız deyildi. Eyni şəkildə Osmanlı dövləti ən ali şəkildə müstəqilliyini yeni elan etmiş Azərbaycan Cümhuriyyətinə xoş münasibətdə idi. İstanbula göndərilən Azərbaycan Heyeti-Mürrəxəsəsinin rəisi M.Rəsul-

Osmanlı ordusu və ya "Göydən enən maləklər"

Osmanlı sultani Azərbaycan haqqında: "Ömrümün ən səid dəqiqələridir"

zadə 1918-ci il iyulun 6-da hökumətə göndərdiyi raportunda Osmanlı sultanının onlara söylədiyi fikirlərə yer verib:

"Hürr və sevimli Azərbaycanımızın müməssilliəri tərəfindən təbrik edildiyimi həyatımın məsud bir vəqəsi olaraq tələqqi edərəm. Əsarətdən xilas olmuş bu yeni türk və müsəlman hökumətinin təmini-hüriyyət və istiqlalı hökumətimin ən müqəddəs vəzifəsini təşkil edər. Azərbaycanın kəsb-i-həyat və qüvvət edərək bərabərlikdə ümumi düşmənlerimizə qalib gələcəyimizi ümidi elərəm. Salamimin azərbaycanlı qardaşlarımıza təbliğini arzu edərəm".

Bunun üzərinə təzim edərək çıkmış və qapıdan çıxarkən zati-şahanın Ənvər paşa həzərətlərinə təqrib edərək: "Bu dəqiqələr ömrümün ən səid dəqiqələridir" buyurduqlarını eşitməklə köksümüz sevincərlərə dolub daşmışdı.

Sultan kimi Qafqaz İslam Ordusunun komandanı Nuri paşa illər sonra Azərbaycana olan sevgisini belə ifadə edib: "Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qarda-

həsret yaratmışdır. Anadolu türklerinin Azərbaycanın istiqal və istiqbali uğrunda çətin, qanlı döyüşləri və mübarizələri əminəm ki, nəsildən-nəsilə keçən unudulmaz dastanlara çevriləcəkdir".

Bələ də oldu. Bolşevik Rūsiyasının 27 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyətini işğalı türk şəhidlərin xatirələrinə həsr edilmiş türbənin tikilməsinə mane olsa da, döyük ərazi-lərinə səpələnmiş şəhid mə-

Aran bu hadisə ilə bağlı yazıb: "... Azərbaycan türkleri öz könüllərini o əziz və müqəddəs şəhidlərə abidə etmişdir. Hər il 15 sentyabrda onların əziz ruhları önündə xuşu ilə əyilməyi ən uca vəzifə sayarlar, onların gömülüdükləri yere gəderək bu sözlərlə xıtab edirlər:

Siz ey gözəl yurdun qoyununda yatan Şühədə! Yolunuz sevgi izləri... Hərəratlı esqin zəhrini dadan Nəsil unutmayacaq əlbət sizlər!

bağlı "Mart hadisəsi – 1918 və yaxud Nuri paşa ordusu tərəfindən Bakının zəbt" adlı əsər qələmə alb.

Təsadüfi deyil ki, Sovet Azərbaycanı dövründə Bakıda keçirilən Şərq Xalqları Qurultayına gələn Ənvər paşa müdhiş sevgi ilə qarşılanmış, küçədə insanlar ona toxunmaq, əllerini öpmək üçün axın etmişdilər. Mühacir azərbaycanlılar isə mühacirətdə çap etdikləri dərgi və qəzetlərdə 15 sentyabr hadisəsinə həmişə yer veriblər.

II Qarabağ savaşı və Türkiye amili

27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsi noyabr ayının 10-da elan edilən bəyannamə nəticəsində Azərbaycanın qələbəsi ilə bitdi. Ermənistanın 27 sentyabr, saat 06:00 radələrində həyata keçirdiyi hücumun qarşısını almaq məqsədilə bütün istiqamətlərdə cavab verən Azərbaycan ordusu bununla da Böyük Vətən Müharibəsini başlatmış oldu. Sonrakı dövrlərdə adının "Dəmir yumruq" olduğu biliñən əməliyyat nəticəsində Azərbaycanın işgal edilmiş ərazilərinin böyük qismi azad edildi, 10 dekabrda Bakıda hərbi parad keçirildi.

Müharibənin başladığı ilk gündən Türkiye rəsmiləri Azərbaycanın yanında olduğunu dair açıqlama verdilər. 27 sentyabr, 2020-ci il, saat 11:10-da Türkiye prezidentinin müşaviri İbrahim Kalın Twitter hesabında Ermənistən qıyanan bəyanat yaydı: "Ermənistən Azərbaycana hücumlarını kəskin şəkildə qınavıryıq. Ermənistən mülki yaşayış yerlərinə hücumlar edərək atəşkəsi pozmuş, sülh və sabılılıq qarşı olduğunu bir dəha göstərməşdir. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırılmasını tələb etməlidir. Türkiye bu hücumlara qarşı Azərbaycanın yanındadır. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir".

(ardı gələn sayımızda)



27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsi noyabr ayının 10-da elan edilən bəyannamə nəticəsində Azərbaycanın qələbəsi ilə bitdi. Ermənistanın 27 sentyabr, saat 06:00 radələrində həyata keçirdiyi hücumun qarşısını almaq məqsədilə bütün istiqamətlərdə cavab verən Azərbaycan ordusu bununla da Böyük Vətən Müharibəsini başlatmış oldu. Sonrakı dövrlərdə adının "Dəmir yumruq" olduğu biliñən əməliyyat nəticəsində Azərbaycanın işgal edilmiş ərazilərinin böyük qismi azad edildi, 10 dekabrda Bakıda hərbi parad keçirildi

şim bir fani idi. Fəqət Azərbaycandakı türklik əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türkлюдün kənarında qalmayıyadı".

Rüstü bəy əsərində Azərbaycan və Anadolu türklerinin bir-birilərinə olan münasibəti haqqında bunları yazıb: "Eyni soya mənsub bu iki millət arasındakı rabitə və münasibət axidilan qanlarla bir qat da

zarlarının bəzilərini xalq gizli şəkildə qoruyaraq günümüze əmanət etdi. Bu gün Şamaxıda, Bakıda, döyüşlərin baş verdiyi bəzi ərazilərdə Osmanlı əsgərlərinin məzarları mövcuddur və mütəmadi olaraq əhali tərəfindən ziyarət olunur.

Azərbaycan Cümhuriyyəti Parlamenti üzvlərindən, uzun illər Türkiyədə mühacir həyatı yaşamış Məhəmmədsadıq

Qafqaz İslam Ordusunun Bakını azad etməsi dövrün şəhərlərinin də yaradıcılığına təsir edib. Salman Mümtaz "Öyün millet", Ümmugülsüm "Yolunu bəklədim!", Abdulla Şaiq "Niçin böylə gecikdin?" şeirlərini, Cəfər Cabbarlı "Bakı müharibəsi", Mirzəbala Məhəmmədzadə "Bakı uğrunda müharibə" pyeslərini yazıblar. Seyid ağa Axundzadə bu tarixi hadisə ilə

Oxu, oxut, abune ol!